

# Kitablar dünyasının fədakar vətəndaşı

**ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ MƏLƏK HACIYEVANIN 65 İLLİYİNƏ**

Milli kitabxanaçılığımızın sayılışen nümayəndələrindən biri, ömrün böyük hissəsini kitabxana mədəniyyətinin inkişafına həsr etmiş ziyalı, pedaqoq və on əsasi gözəsi insan olan həmkarım Mələk Hacıyevanın 65 illik yubileyi təkcə yubilyara sevinc bəxs etmir. Mələk xanım kimi şəxsiyyətlerin, peşəkarların varlığı, dəyərli tövsiyə və məsləhətləri onunla çiçin-çiyinə çalışarı həmkarlarına da əlavə güc və ilham verir.

Yenilikçi ve peşəkar kitabxana mütexəssisi, Əməkdar mədəniyyət işçisi Mələk Xanım Hacıyeva 1957-ci il aprel ayının 8-də Bakının ən qədim məkanı, tarixi-memarlıq qoruğu olan İçərişəhərdə balaban ustası Məmməd-Nasib Hacıyevin ailesində dünyaya göz açıb. 1974-cü ildə Bakı şəhəri 132 sayılı orta məktəbi fərqlənmə attestatı ilə bitirdikdən sonra həmin ildə Azərbaycan Dövlət Universitetinin Kitabxanacılıq (indiki BDU-nun Kitabxanacılıq-informasiya fakültəsi) fakültəsinə daxil olub. Universitetdə təhsil aldığı müdəddətə görkəmli kitabxanaşanas alımlarlarından professor Abuzər Xələfov, bibliograflı alim, professor Zöhrəb Əliyev, dosent Elman Bedəlov, Hacı Həsənov, Rasim Kazımov, Əşref Xələfov, Tacəddin Quliyev və başqa deyərli alımlardan dərs alıb, əldə etdiyi elmi biliklər onun fəaliyyətində gələcək uğurlarına zəmin yaradıb. O, 1979-cu ildə Universitetin göndərişi əsasında M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında əmək fəaliyyətinə başlayıb, fəaliyi, çalışsanlığı və təşəbbüskarlığı ile iş yerinde her zaman fərqlənilib, bu keyfiyyətləri onu kitabxanaçı vəzifəsindən direktor müavini vəzifəsinə qədər yüksəldib.

XX əsrin 90-cı illərində Ümummillili lideri Heydər Əliyevin yeniden ölkə rəhbərliyinə gəlməsi ilə respublikada başlanan inkişaf prosesi özünü Milli Kitabxananın fəaliyyətində dərhal yüksək səviyyədə bürüze verib, Ulu öndərin Milli Kitabxanaya 4 dəfə gelisi və hər gelişində kitabxanaya göstərdiyi diqqət və qayğı, onun fəaliyyəti üçün verdiyi qərarlar Milli Kitabxananın inkişafının ən yüksək pillesinə qədəm qoymasına səbəb olub. Mələk xanım yaxşı mütəxəssis olmaqla yanaşı, həm de seçilmiş insanlardandır ki, Ulu öndərə görüşmək şərfinə nail olub. Belə ki, Ulu öndərin Milli Kitabxanaya "Heydər Əliyev: siyasi portretin cizgiləri" adlı kitabın təqdimat mərasimində təsadüf etmiş ikinci geliş (4 mart 1996-ci il tarxında) zamanı Milli Kitabxana tərefindən teşkil olunmuş "Hədiyyə olunan kitablar" adlı sərgidə Ulu öndərin öz şəxsi kitabxanasından elmin müxtəlif sahələrinə dair kitabxanaya hədiyyə etdiyi 300-e yaxın kitabı, Ulu öndərin göstərişi ile kitabxanaya ayrılan 5 min ABŞ dolları həcmində vəsatit hesabına alınan xarici nəşrləri və aktual mövzuda kitabları Mələk Hacıyeva Ulu öndərə təqdim etmişdi. Ve maraqlı təsadüfdür ki, Mələk xanım 20 il sonra Ulu öndərin uzaqgö-



rən siyasetinin layiqli davamçısı olan ölkə başçısı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ilə içərişəhərdə Novruz şənliyi münasibətilə təşkil edilmiş sərgidə görüşüb və əl işlərini onlara təqdim edib.

Mələmətdür ki, XX əsrin keçid dövrü adlanan 90-cı illərdə elm və mədəniyyətin maliyyələşdirilməsi sistemindeki dəyişikliklər humanitar sahələrin, o cümlədən, kitabxana işinin bündə və saitlərinin əsasında kəskin şəkildə azaldılması bir çox sahələrdə olduğu kimi, ölkə kitabxanaları qarşısında da böyük çətinliklər yaratmışdır. Məhz belə bir vaxtda modernləşdirilmiş kitabxana quruculuğunun əsası kimi kitabxananın kompüterləşdirilməsi istiqamətində ilk addım Mələk Hacıyevin təşəbbüsü ilə atıldı. Mələk xanımın idəya müəllifliyi və rəhbərliyi ilə 1998-ci ilin sentyabr ayında "Azərbaycan Dövlət Kitabxanasının beynəlxalq INTERNET şəbəkəsinə qoşulması" adlı qrant layihəsi hazırlanıb və 2 il müddətində Milli Kitabxanada müásir tələblərə cavab verən ilk Internet-zal oxuculara təqdim edildi. Görülən işlərin uğurlu nəticəsi olaraq 1999-cu ildə Milli Kitabxanada Beynəlxalq eləqələr və kompüterləşdirmə üzrə direktor müavini şəhəri yaradılaraq Mələk xanım direktor müavini teyin edildi.

Yeni ideyalar ətrafında daim axtarışda olan Mələk xanım 1998-2002-ci illər ərzində təkcə Milli Kitabxana üçün deyil, ümumiyyətlə ölkə kitabxanaları üçün de xüsusi əhəmiyyət kəsb edən Avtomatlaşdırılmış idarəetmə programının tətbiqi, Elektron kataloq və Elektron kitabxanaların təşkili, Milli Kitabxanada Tədris mərkəzinin yaradılmasına dair 10-a yaxın layihənin müəllifi və koordinatoru olmuşdur. Layihələr çərçivəsində həyata keçirilən işlərin nəticəsi olaraq kitabxanaçılar xarici və regional kitabxanaların qabaqcıl iş təcrübəsini, idarəciliyin yeni forma və metodlarını öyrənərək yerlərdə tətbiq etmeye başladı, kitabxana mütəxəssisləri üçün yeni texniki vədişlərə yiyələnməyin əsası qoyuldu. Eyni zamanda Azərbaycan Milli Kitabxanasında 2006-cı ildə 4 yeni şöbə -

dimi, tarix elmləri doktoru, BDU-nun fəxri professoru Abuzər Xələfovun elmi rəhbərliyi ilə "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri: inkişaf və müasir vəziyyəti (1923-2017-ci illər)" adlı dissertasiya üzərində tədqiqat aparıb, işini müdafiəyə təqdim edib.

Tədqiqat işi ilə bağlı "Azərbaycan Milli Kitabxanasının informasiyalasdırılması və modernləşdirilməsi sahəsində beynəlxalq əməkdaşlıq", "İran mədəni eləqələrinin inkişafında kitab və kitabxanaların rolü", "Azərbaycan Milli Kitabxanası türk xalqlarının mədəniyyətlərinin integrasiyası sistemində (1994-2014)", "Milli Kitabxananın beynəlxalq kitabxana təşkilatlarında elmi, mədəni və təşkilatlı fəaliyyətinin əsas istiqamətləri", "Milli Kitabxananın inkişafında Heydər Əliyev şəxsiy-



Elektron informasiya xidməti şöbəsi; Kitabxana işçilərinin təlim və tədrisi şöbəsi; Elektron resursların yaradılması şöbəsi; Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və informasiya texnologiyaları şöbələri yaradıldı ki, bu da Milli kitabxananın fəaliyyətində yeni bir mərhələnin inkişafına səbəb oldu.

Həmkarlarına və gənc kadrlara hər zaman dəstək olan yenilikçi və bacarıqlı Mələk xanım təkcə təcrubi fəaliyyətlə deyil, eyni zamanda, pedaqoqi və elmi tədqiqat işi ilə da məşğul olub. 2004-2010-cu illərdə BDU-nun Kitabxanacılıq-informasiya fakültəsində müəllifi olduğu "Kitabxanaların fandrayinq fəaliyyəti" adlı program əsasında seçmə fəndən mühəzirə və seminar apanıb, Mədəniyyət Müəssisələri işçilərinin Hazırlıq və ixtisasartırma Mərkəzi, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Azərbaycandakı Amerika səfirlərinin nəzdində Informasiya və Kitabxana İşçilərinin Təlim Mərkəzində "Kitabxanaların fandrayinq fəaliyyəti" adlı təlimlər təşkil etmiş, gənc kitabxanaçılar nəşlinin inkişafına, kadr potensialının formalşamasına da töhfəsi vərək, biliklərini, təcrübəsini böülübü.

2014-cü ildən isə Bakı Dövlət Universitetinin Kitabxanacılıq kafedrasının dissertantı kimi Əməkdar elm xa-

yəti və əldə edilmiş ugurlar", "Роль Азербайджанской Национальной Библиотеки им. М.Ф.Ахундова в организации непрерывного обучения библиотечных кадров", "Роль и задачи Национальной Библиотеки в пропаганде идеи мультикультурализма в Азербайджане" və başqa Azərbaycan və rus dillərində onlara elmi məqaləsi, yerli və beynəlxalq konfranslarda materialları, metodik vəsait və tədris proqramı çap olunub. O, BDU-nun Kitabxanacılıq-informasiya fakültəsində müəllifi olduğu "Kitabxanaların fandrayinq fəaliyyəti" adlı program əsasında seçmə fəndən mühəzirə və seminar apanıb, Mədəniyyət Müəssisələri işçilərinin Hazırlıq və ixtisasartırma Mərkəzi, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Azərbaycandakı Amerika səfirlərinin nəzdində Informasiya və Kitabxana İşçilərinin Təlim Mərkəzində "Kitabxanaların fandrayinq fəaliyyəti" adlı təlimlər təşkil etmiş, gənc kitabxanaçılar nəşlinin inkişafına, kadr potensialının formalşamasına da töhfəsi vərək, biliklərini, təcrübəsini böülübü.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin işçi qrupunun tərkibində regionlarda dəfələrlə mədəniyyət müəssisələrinin fəaliyyətinin araşdırılması və təhlilində iştirak edib, bir sıra regionlarda yeni kitabxanaların açılışında - Mərdəkan Mədəniyyət Sarayı kitabxanası, Balakən şəhər mərkəzi kitabxanası, İsmayılli rayonu Heydər Əliyev Mərkəzinin Elektron kitabxanasının yaradılmasında məsləhətçi-eksper kimi çalışıb. Açıq Cəmiyyət İnsti-tutu Yardım Fondu - beynəlxalq təşkilatının kitabxana proqramı üzrə müste-

qıl eksperti kimi fəaliyyət göstərib, Azərbaycanda Kitabxana İşinin İnkişafı Assosiasiyanın (AKİİA) təsisçilərindən biri və hazırda İdarə Heyətinin üzvüdür.

M.Hacıyeva avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi və elektron kitabxanaların yaradılması sahəsində dün-yə təcrübəsinə öyrənmək məqsədi ilə Azərbaycan nümayəndə heyətinin tərkibində ABŞ, Litva, Rusiya, Slovakiya və s. ölkələrin kitabxanalarında stajorluq keçib, 2000-ci ildə Tbilisidə keçirilən İnformasiya Mütəxəssisləri Assosiasiyanın təşkil etdiyi "Cənubi Qafqaz kitabxanaçılarının və informasiya işçilərinin ixtisasının artırılması regional mərkəzi", 2002-ci ildə Budapeştə keçirilən "Müsəsir kitabxanaların idarə edilməsi", 2010-cu ildə Moskvada keçirilən "MARK-SQL avtomatlaşdırılmış kitabxana-informasiya sistemi ilə iş" adlı seminarlarda və dönyanın 20-dən artıq ölkəsində elmi seminar, konfrans və treninglərdə məruzə ilə çıxış edib.

Mələk xanımın çoxşaxəli fəaliyyəti təkcə kitabxana işi ilə məhdudlaşdırılmır. Yubilyar elmi-təcrübi, elmi-pedaqoji və fandrayzinq fəaliyyətilə yanaşı, hələ tələbəlik illərindən dekorativ tətbiqi sənətlə - şəbəkəbəndlə də məşğul olub, maraqlı əl işləri toxuyub. O, fikirlərini, düşüncələrini ilmələrlə reallaşdırıldığı əl işləri ilə beynəlxalq sərgi-yarmarkalarda iştirak edib, Azərbaycan dekorativ tətbiqi sənətinin dünyada tanınması və təbliğində öz töhfəsini verib. Bu gözəl sənətin ənənələrini davam etdirmək məqsədilə şəbəkəbəndin toxunuşunu kütləvi-ləşdirmək üçün tələbələr də yetişdirib. İçərişəhərdə yaşadığı 19-cu əsrin ortalarına məxsus qədim evi qrant layihəsi əsasında "Şəcərə" ev-muzeyi kimi geniş ictimaiyyətə təqdim etməsi də Mələk xanımın durmadan çalışmasının, əzminin və istedadının nəticəsidir. Bu layihə ilə ölkədə ilk şəcərə muzeyinin də əsası qoyulub. Muzey qədim memarlıq nümunələrini əks etdirməklə yanaşı, içərişəhərlilərin adət-ənənələrini özündə cəmləyən, məişətdə geniş istifadə etdiyi qədim əşyalar və dövrün aksessuarları ilə zəngindir. Muzeyin ən dəyərli eksponatı isə XX əsrin əvvəllərində Bakıya gələn Qafqaz İslam Ordusunun komandanı Nuru paşa tərəfindən hədiyyə edilmiş qəmədir.

Azərbaycanda kitabxana işinin inkişafı istiqamətində səmərəli və uğurlu fəaliyyətinə görə hər zaman ali qiyməti-ni almış, dəfələrlə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəxri fərmanlarla təltif edilib, Milli Kitabxananın 85 illik yubileyində Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Əməkdar mədəniyyət işçisi fəxri adı-na layiq görülüb.

Mələk Hacıyevanın 43 illik zəngin və hərtərəfli təcrübi, elmi, pedaqoji, mədəni və ictimai fəaliyyəti bir daha onu göstərir ki, yubilyar təkcə peşəkar kitabxana mütəxəssisi deyil, eyni zamanda gözəl əl qabiliyyəti olan şəbəkəbənd ustası, muzey yaradıcısı və respublika kitabxanalarında səmərəli fəaliyyət göstərən səriştəli kadrlar yetişdirən dəyərli pedaqoq və vətənpərvər ziyalıdır.

Hörmətli Mələk xanımı 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, könül xoşluğu, yorulmaz fəaliyyətində yeni-yeni nailiyətlər əldə etməyi arzulayıraq.

**Adilə ABDULLAYEVA,  
tarix üzrə fəlsəfə doktoru**